

**S**əkillər də bir tarixdir. Bir anın ovqatını, görüntüsünü, acısını, şirinini özüne həkk edən şəkillər. İllər sonra o fonda cərəyan edən saatların, günlərin, ayların müşayiət etdiyi xoş xatırələrə dalırsan. Bəzən yaxından tanımadığın insanların, şəxsiyyətlərin belə həyatını əks etdirən şəkillər də insanda qəribə, doğma hisslər yaradır. Zərifə xanım da belədir, həyatının müxtəlif dönenlərini özündə yaşıdan şəkilləri elə maraq, sevgi ilə izləyirsən ki... Bax, burada sevimli atanın sevimli qızı həyatının xoşbəxt bir anını bölüşür, ya da qadınlara həsr olunmuş bir müşavirədə nitq söyləyir, şəhərimizə qonaq gəlmış qadın həmkarlarını gözəl Bakınzla tanış edir. Başqa bir şəklin altında görünən yazılib: "Bizim Zərifənin ətrafında hündürboylu, gözəl bir insan peyda olub". Bəli, Heydər Əliyevlə sevgi dolu anları paylaşır gənc Zərifə. Burada isə dünyanın ilk qadın kosmonavtı Valentina Tereşkovanın qonağıdır. Gənc bir ailənin xoşbəxt anlarını dondurun bir başqa şəkil də atə Əliyevin, balaca İlhamın və Sevilin əhatəsində necə də məmənundur Zərifə xanım. İlk nəvələrinin ilk addımları da böyük sevincdir. Zərifə xanım məşhur incəsənət adamlarının əhatəsində də həmişə məmənun görüniib. Tənininmiş rəssamlar tərəfindən işlənmiş portretləri də bir aləmdir. Onları işləmək özü isə böyük məsuliyyət idi...



**A**zərbaycan xalq rəssamı Oqtay Sadıqzadənin dediklərindən: "Mən həyatım boyu qadın portretlərini çox işləmiş, onların o qədər də sadə olmayan iç dünyalarını, insani keyfiyyətlərini, mürəkkəb psixologiyalarını açmağa çalışmışam. Zərifə xanım Əliyevanın portretini isə ona görə işləmək qərarına gəldim ki, onun qeyri-adi mənəvi zənginliyə söykənən zahiri görünüşü ilə həmişə qürur duyurdum. Ölümündən sonra onun portretini işləməyə başlayanda, fotoşəkillərini gözdən keçirək, yaxınları ilə səhbət edərkən bu insanın xarakterinin bütün incəliklərini öyrənə bildim. Zərifə xanımın musiqiye, ədəbiyyata, incəsənətə sevgisini bildiyimdən onu gözəl gecə libası, boynundakı zərif şərf və kəhrəba boyunbağı ilə birgə təsvir etdim.

Bu qadını "güləmeye vadar etmək" bir müəmma idi. Mən o anı dayandıra,

durdura bilmışdım. Gülfüş çöhrəsinə çox yaraşırdı. Xoşbəxtəm ki, həmin portret Heydər Əliyevin mənzilindəki iş otağında qoyulmuşdu. Onun həyat yoldaşının, Sevilin, İlhamın analarının həyatı sanki bu şəkildə davam edirdi".

Həmin portretdən sonra rəssam Zərifə xanımın daha bir obrazını yaradır. Bu dəfə onu ciddi bir fonda alım, tədqiqatçı kimi təsvir edir və bu iş müəllifinə böyük yaradıcılıq uğuru qazandırı.

İncəsənət Muzeyinin birinci zalında qoyulmuş Zərifə xanım Əliyevanın büstü onun müəllifi xalq rəssamı Ömer Eldarovun da en sevimli işlərinən biri idi. Rəssam deyir: "O əsər mənim emalatxanamda düz səkkiz il qalıb. Bu iş mənə həmişə ilham verib. Bəlkə də əsərin təqdimat mərasiminə çıxış edən akademik Fərəməz Maqsudovun dediklərində bir həqiqət var. O deyirdi ki, bu məmər parçası-

da sanki bir sədaqətli ömür-gün yoldaşının, qayğıkeş ananın, vətənpərvər, ziyanlı, istedadlı həkim, müdrik bir alimin ürək çırıntıları hiss olunur.

Bu səkkiz ildə bizim onunla o qədər dialoqumuz olub ki... Neden danışmışıq? Ötüb keçən ömür yolunun maraqlı məqamlarından, bir həkim kimi qaranlıq gözlərə nur paylamasından, ömür-gün yoldaşına sonsuz sevgisindən, övladlarına, nəvələrinə qayğısından, həyat uğrunda mübarizəsindən...

Sanki onun həlim, müləyim səsini eşidirdim, bu səsde suallarına cavab axtarırdım. Bax, mənim "Elegiyam" belə yarandı!"

Xəyal ister-istəməz insanı 1997-ci ilin yazına aparır, aprelin 15-də Ömer Eldarovun akademik Zərifə Əliyevanın xatirəsini əbədiləşdirən "Elegiya" əsərinin təqdimat mərasimində çıxış edən akademik Fərəməz Maqsudovun dediklərində bir həqiqət var. O deyirdi ki, bu məmər parçası-

li Məclisin üzvü, akademik Fərəməz Maqsudov açaraq deyir: "Bu gün biz həzin bir xatirənin işığına yiğmişmiş. Çox zaman memarlıqda daşda donmuş musiqi deyirlər. Mənse bu xatirə abidəsini mərmərdə, tuncda çağlayan məhəbbət adlandırdım. Sözün geniş mənasında bütün müqəddəs çalarları ilə mərmərləşmiş, tunlaşmış ülvə bir məhəbbət. Bu obrazdan bir işq, bir nur süzülür, ürəklərə nüfuz edir.

İstedadlı sənətkarımız Ömer Eldarovun nəfis tertib olunmuş "Elegiya" kitabını vərəqlədikcə mərmərdə və tuncda heykəlləşmiş bu sənət abidəsinin sırları aydın olur. Məlum olur ki, bu, tekce heykəltəraşın uğuru deyil, bu abidənin müəllifləri var: Bunlar Zərifə xanımın həyat yoldaşı, Azərbaycan xalqının müdrik rəhbəri, möhtərem prezidentimiz Heydər Əliyev, iki ciyərparəsi - xalqımızın leyaqətli övladları olan İlham müəllim və Sevil xanımdır. Heykəltəraşın təxəyyüldə Zərifə xanımın obrazını canlandırın bunlar olmuşlar. Ömer Eldarov isə öz istedadının, ilhamının gücü ilə bu, tunca əvviləmişdir..."

O tədbirdə Zərifə xanımın rəfiqəsi və həmkarı professor Zəhra Quliyeva da danışmışdı: "Bu gün respublikamızın görkəmli alimi, akademik Zərifə Əliyevanın dünyasını dəyişdiyi gündür. Bu gün biz bir tərəfdən çox kədərliyik, qəmliyik, digər tərəfdən isə həm abidənin, həm də albomun təqdimatını keçirərək xoş günüümüzü də qeyd edə bilirik... Qoy ölüm sevinməsin ki, Zərifə xanımı bizim aramızdan apardı. O, bizim qəlbimizdə daim yaşayacaqdır".

Söz böyük şəxsiyyət Heydər Əliyevə verilir. O, danışır və danışdıqca içindəki qəm, qüssə, kədər hissini bəlli etməməyə çalışır. Rəsmi görkəmində bir həzinlik, bir kövrəklik duyulur. Əsərin yaranmasından, müəllifin əməyindən söz açır. Abidənin insanı valeh edən, sevindirən xoş duyğular yara-

# Ürəklərdə əbədiləşən Zərifə xanım

dan cəhətlərindən, fəlsəfəsindən, məna yükündən danışır: "Ön birincisi odur ki, Zərifə xanımın daxili mənəviyyatını, onun simasını, daxili və zahiri simasını Ömer Eldarov əks etdirə bilmişdir. Eyni zamanda, o, gözəldir, heykəltəraş kimi heykəltəraşlıq sənətinin, məktəbinin dünya heykəltəraşlıq məktəbinin elementlərini, yaxud onların müəyyən cəhətlərini bu əsərində həyata keçirə, tətbiq edə bilibdir. Bu, heykəltəraşlıq əsəri kimi mürəkkəb əsərdir... eyni zamanda, mənim üçün bu mütərrəd əsər deyil... mən Zərifə xanımın daxili mənəviyyatını tam bildiyim üçün görürəm ki, bu əsərdə bunların hamısı öz əksini nə qədər tapıbdır".

Bəli, səkkiz il emalatxanada öz yərini gözləyən bu büstün qarşısında Heydər Əliyev tez-tez saatlarla dayanıb ona heyranlıqla tamaşa edərdi. Qarşısındaki bu sənət əsəri adı daş, məmər parçası deyildi, ürəyinin parası, həyat ortağının qırılıb qalmış ömrü çırıntıları, sevdiyi, dəyər verdiyi insanın daşlaşmış varlığı, vücudu idi. Bəzən onun cansızlığını da unudur. Baxışlarını onun sonsuzluğa dikilən baxışları ilə çarpanlaşdırıb gözəl anlara qayıdır, həyat epizodlarını gözönünde canlandırırırdı.

İndi isə danışırı: "Bu gün bizim üçün əziz, eyni zamanda kədərli gündür. Əzizdir o mənada ki, Zərifə xanımın xatirə günündür. Kədərlidir o mənada ki, Zərifə xanım 12 ildir bizzən ayırlıbdır. Ancaq bu hadisə bu gün buraya toplanmağımızda bir məna daşıdır. Ailəmiz üçün bir xatirə günü olaraq, biz bu günü həmişə yad edirik. Eyni zamanda, bu gün Zərifə xanımın surətini əks etdirən gözəl bir incəsənət, heykəltəraşlıq əsəri nümayiş etdirilir", - dedi. Söyündə yarida kəsdi, gözələri bir nöqtəyə zillənmişdi. Nə fikirləşirdi, o anda görəsən. Bəlkə Zərifə xanımla birgə mahni ifa etdiyi anları getirmişdi göz öününe?

Bax, royalın arxasında oturan Zərifə xanımın barmaqları ağı, qara sırmayı dillərin üzərində gəzdikcə Tofiq Quliyevin "Sənə də qalmaz!" mahnısının melodiyaları otağa yayılır, Heydər Əliyev isə oxuyur:

Söyə nədir bu ədalar, bu işvə, bu naz,  
Gedər bir gün bu gözəllik, sənə də qalmaz...

Bəzən sözləri unudar, Zərifə xanım astaca ona xatırladardı.

Zərifə xanımın yoxluğundan sonra ən böyük təsəllini Sevil xanımın sevimli anasına həsr etdiyi mahnilarda tapardı. "Qayıt əzizim", "Ana" mahnilarını dinləyəndə gözəri yaşıarardı. Bu möhkəm insan yalnız sevimli həyat yoldaşının yoxluğu qarşısında sıxlara, kövrələrdi. Zərifə xanımın ölümü ona ağır zərbə idi. Zərifə xanım sağ olsayıdı, ona qarşı edilən haqsızlıqlara bəlkə də dözmək asan olardı...

Hər güclü kişinin arxasında bir qadın dayanır, deyirlər. Əliyevlə ailəsində də belə bir qadın vardı, Zərifə xanım: əziz, məhrəban, səmimi, qayğıkeş, diqqətci, nəcib, şəfqətli, səxavəlli... Onu tanıyanların sözləridir bunlar. Olduğu kimi görünən, göründüyü kimi olan nadir insanlardan idi, Zərifə xanım.

Fəxri xiyanət... Zərifə xanımın qəbirüstü abidəsi. Ömer Eldarovun sənət əsəri. Onun foto, yaxud rəssam tərəfində işlənmiş portretlərinin ən zirvəsində dayanır bu abidə. Elə ona görə Heydər Əliyev hələ bu əsərin eskizlərini görəndə demişdi: "Sağ ol, Ömer, sən Zərifə xanıma ikinci ömür verməsən...". Zərifə xanımın bu abidəsini seyr etdikcə, canlı insanla şəklin, bütünlük, heykəlin, surətin arasında fərqli nisbiliyini anlayırsan. Sənə elə gəlir ki, insanı heyrətə gətirən bu abidə, əslində, heyrətdən daşa dönmüş canlı insandan daha canlıdır...